

DƏNƏVƏR MATERİALLARI ÇEŞİDLƏYƏN QURĞUNUN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN TƏDQİQİ

B.A.ABBASOV
Azərbaycan Texniki Universiteti

Məqalə dənəvər materialları, o cümlədən fındıq ləpəsi, lobya, noxud və b. ərzaq xammallarını çeşidləyən qurğunun işləniləşdirilməsi və təcrübə tədqiqinə hasar olunmuşdur. Məqalədə təklif olunan yeni lentli nəqletdiricinin quruluşu, iş prinsipi, müxtalif konstruktiv parametr, həmçinin iş rejimlərində tədqiqində fındıq ləpəsinin çeşidlənməsi zamanı çeşidlənmə göstəricilərinin qrafiki təsviri verilmişdir.

Açıq sözlər: ərzaq xammali, fındıq ləpəsi, lentli çeşidləyici, qurğu, tədqiqat.

Dünya iqtisadiyyatında daha böyük xüsusi çəkiyə malik olan aqrar bölmədə ərzaq xammallarının çeşidlənməsi üçün böyük iqtisadi və istismar göstəricilərinə malik üsul və vasitələrin aktuallığı şübhə doğurmur. Ərzaq xammallarının kütlələrinə və həcmərinə görə çeşidlənməsi onlardan həm kənd təsərrüfatında səpin materiallarının, həm də yeyinti sənayesində qida məhsullarının keyfiyyət göstəricilərini yüksəltməyə imkan verir. Həzirdə bu məqsədlə istifadə olunan texniki vasitələrin maya dəyerinin baha, enerji və resurs tutumlu olması, həmçinin xarici dövlətlərdə istehsal olunması, alınır gətirilməsinə çəkilən xərclər qarşıya qoyulan problemin aktuallığını istisna etmir [1 ... 5].

Aparılmış çoxsaylı analitik tədqiqatların nəticəsində məlumdur ki, yeyinti, yüngül sənaye, kənd təsərrüfatı istehsalatında, həmçinin ağır sənayedə istifadə olunan texniki vasitələr içərisində daha böyük xüsusi çəkiyə malik olan qurğulardan biri də lentli nəqletdiricilərdir. Müxtalif təyinatlı yüklerin şaqları, üfiqi, istiqamətlərdə yaxın, uzaq məsafələrə, həmçinin üfiqi müstəviyə nəzərən müxtalif bucaqlar altında qondarılaraq nəql etdirilməsində adigədən nəqletdiricilərdən istifadə olunmasında məqsəd:

- onların konstruksiyasının sadə, istismarının asan olması;

- bir yerdən başqa yera tez və asan aparıllaraq, istismara yararlı vəziyyətə gətiriləbilən olmasına görə;

- tez və asan sökülbələn olmasına görə;
- istismarına daha az işçi qüvvəsi tələb olunmasına görə və s. ibarətdir.

Yuxarıda qeyd edilənlərdən əlavə lentli nəqletdiricilərdən həzirdə axıcılıq qabiliyyətli müxtalif dənəvər formalı ərzaq xammallarının çeşidlənməsində də istifadə olunduğunu nəzərəalsaq, onların aktuallığı daha qabarlıq görünür.

Dənəvər ərzaq xammallarının çeşidlənməsi üçün təklif olunan lentli nəqletdirici qurğunun texnoloji sxemi şəkil 1-də, çeşidləyicinin lentinin yandan və

üstdən görünüşü şəkil 2 və 3-də, təcrübə tədqiqatlarının qrafiki təsviri isə şəkil 4-5-də verilmişdir.

Quruluşu sadə, iş prinsipi asan olması, həmçinin orta səviyyəli çilingər emalatxanalarında hazırlanmasının mümkünüyü təklif olunan qurğunun böyük rəqabət qabiliyyətinə malik olduğunu göstərir.


Təklif olunan qurğunun universallığı onun üzərində kiçik nizamlama aparmaqla müxtalif dənəvər formalı ərzaq xammallarının çeşidlənməsində istifadəsini şərtləndirir.

Qurğunun piltələrinin (müvafiq olaraq hərəkətli-1 və tərəpənməz 2 (şəkil 1) tənəkə 3 üzərində müxtalif bucaqlar (α_i) altında quraşdırılıb bilən olması çeşidləmə əməliyyatının keyfiyyət göstəricilərini yüksəltməyə imkan verir. Belə ki, çeşidlənəcək materialların ölçülərinə müvafiq yarıqlardan (qurğuda hər bir yarıq üç sayıda hazırlanmışdır, müvafiq olaraq kiçik-4, orta-5 və böyük-6 ölçülü) keçməsində-çesidlənməsində piltənin quraşdırıldığı bucaq (α_i)xüsusi əhəmiyyət kəsb edir.


Şəkillərdən göründüyü kimi çeşidlənəcək ərzaq xammallarının içərisinə düşmüş az sayıda daha iri ölçülü xammalları çeşidləyicidən xaric etmək üçün kürəkcikli nəqletdirici 7 vasitəsilə onlar qurğunu tərk edərək, xüsusi qablara yığıllaraq təyinatı üzrə istifadəyə verirlər.

Çesidləyicinin malik olduğu digər potensial imkan onun piltələri (1;2) bir - birinə nəzərən üfüqi müstəvidə yerini dəyişməkla, yuxarıda qeyd olunan çeşidləyici yarıqların eninin pilləsiz dəyişilə bilən olmasıdır. Bu isə qurğuda bir neçə müxtalif ölçülü ərzaq xammallarının çeşidlənməsinə imkan verir. Bu məqsədə çeşidləyicinin hərəkətli plitəsi 1, hərəkətsiz piltə və çeşidləyicinin bunker 9 ilə sərt əlaqədə olan dayaq 10 üzərində sərt quraşdırılmış bəndlə 11 qayka-vint cütü 12; 13 ilə kinematik əlaqədədir. Çesidləyicinin dayağının üfüqi müstəviyə nəzərən müxtalif bucaqlar altında qondarılmasını təmin etmək və vəziyyətini təsbit etmək üçün oynaqdan 14


ve qayka vint cütlündən 15; 16 istifadə olunmuşdur. Nəqlədiricinin intiqal mexanizmi kombin edilmiş elektrik mühərriki, reduktordan 17 zəncir ötürmələrinin 18, 19, 20 vasitəsilə müvafiq olaraq çəşidləyicinin aparan 21, aparılan 22 və bunkerinin valına 23 ötürülür. Çəşidləyicinin bunkerində üç ədəd ulduzcuqdan ibarət blok oturdulduğundan zəncir ötürməsinin səlis işini təmin etmək üçün bunkerlə 9, dayaq 10, qayka və dayaqla sərt əlaqəli vint cütü 24,25 ilə əlaqələndirilmişdir. Çəşidləyicini tərk edən xırda, orta və iri ölçülü ərzaq xammallarının xüsusi kisələrə doldurulması üçün qıflar müvafiq olaraq 26; 27; 28 quraşdırılmışdır. Tənəkə 3 üzərində quraşdırılmış ərzaq xammallarını çəşidləyən qırğın stol 29 üzərində quraşdırılmışdır.



Şəkil 1. Dənəvər ərzaq xammallarını çəşidləyən lentli nəqlədirici qırğınun texnoloji sxemi




Şəkil 2. Yeni təklif olunan lentli nəqlədirici qırğınun hesab sxemi (şəkil 1 üzrə yandan görünüş)




Şəkil 3. Yeni təklif olunan lentli nəqlədirici qırğınun hesab sxemi (şəkil 1 üzrə üstdən görünüş)

Tərəfimizdən təklif olunan yeni lentli nəqlədiricinin bu sahədə istifadə olunan məlum-analoji qırğılardan fərqi findiq ləpəsi, noxud, lobya kimi mürəkkəb həndesi forma və parametrlə dənəvər ərzaq xammallarının çəşidləyicinin plitəsi üzərində açılmış yarıqlar üzərində hərəkəti zamanı həmin xammalların çəşidlənməsinin keyfiyyət göstəricilərini yüksəltməkdir. Belə nəqlədiricinin lentinin hərəkəti zamanı onun barabanının oxuna nəzərən β bucağı altında qondarılmış siyircilərin təsiri ilə həm öz simmetriya oxu ətrafında, (şəkil 2) həm də siyircinin qondarıldığı bucaq altında fırlanaraq hərəkət etdiyində adigedən xammallar müxtəlif xüsusiyyətlərdə çəşidləyici yarıqlarla

darlıqla keçirilməsi üçün siyircilərin zolaq formali rezin materialdan hazırlanması və nəqlədiricinin barabanın oxu ilə β bucağı altında sərt quraşdırılması məqsədə müvafiq hesab olunmuşdur (şəkil 3).



Şəkil 4. Yeni çəşidləyicinin lentinin xətti sürətinin $0,1 \text{ m/san}$ çəşidləyici piltənin işi müstəviyə nəzərən qondarılma bucağının $0,05 \text{ rad}; 0,20 \text{ rad}$ və $0,35 \text{ rad}$ qiymətlərində findiq ləpəsinin ölçülərinə görə çəşidlənmə göstəricilərinin siyircilərin nəqlədiricinin barabanının oxuna nəzərən qondarılma bucağının $0,26 \text{ rad}; 0,39 \text{ rad}$ və $0,52 \text{ rad}$ qiymətlərindən asılılığının qrafiki təsviri



Şəkil 5. Yeni çəşidləyicinin lentinin xətti sürətinin $0,15 \text{ m/san}$ çəşidləyici piltənin işi müstəviyə nəzərən qondarılma bucağının $0,05 \text{ rad}; 0,20 \text{ rad}$ və $0,35 \text{ rad}$ qiymətlərində findiq ləpəsinin ölçülərinə görə çəşidlənmə göstəricilərinin siyircilərin nəqlədiricinin barabanının oxuna nəzərən qondarılma bucağının $0,26 \text{ rad}; 0,39 \text{ rad}$ və $0,52 \text{ rad}$ qiymətlərindən asılılığının qrafiki təsviri

Texnoloji sxemdən göründüyü kimi təklif olunan yeni lentli çəşidləyicinin bu sahədə istifadə olunan məlum-analoji qırğılardan fərqi findiq ləpəsi, noxud, lobya kimi mürəkkəb həndesi forma və parametrlə dənəvər ərzaq xammallarının çəşidləyicinin plitəsi üzərində açılmış yarıqlar üzərində hərəkəti zamanı həmin xammalların çəşidlənməsinin keyfiyyət göstəricilərini yüksəltməkdir. Belə nəqlədiricinin lentinin hərəkəti zamanı onun barabanının oxuna nəzərən β bucağı altında qondarılmış siyircilərin təsiri ilə həm öz simmetriya oxu ətrafında, (şəkil 2) həm də siyircinin qondarıldığı bucaq altında fırlanaraq hərəkət etdiyində adigedən xammallar müxtəlif xüsusiyyətlərdə çəşidləyici yarıqlarla

görüşdüyündən yuxarıda qeyd etdiyimiz kimi onların çeşidlənmə keyfiyyəti yüksəlir.

Yeni çeşidləyicinin lentinin xətti sürətinin $0,10$ m/san; $0,15$ m/san, $0,20$ m/san çeşidləyici piltənin üfüqi müstəviyə nəzərən qondarılma bucağının $0,05$ rad; $0,20$ rad və $0,35$ rad qiymətlərində fındıq ləpəsinin ölçülərinə görə çeşidlənmə göstəricilərinin sıyrıcıların nəqletdiricinin barabanının oxuna nəzərən qondarılma bucağının $0,26$ rad; $0,39$ rad və $0,52$ rad qiymətlərində asılığının qrafiki

təsvirindən (şəkil 4,5,6) görünür ki, çeşidləmə göstəriciləri daha əvvəlki tədqiqatlarla müqayisədə daha yüksəkdir.

Təcrübə tədqiqatların qrafiki təsvirinin analizi göstərir ki, fındıq ləpəsinin çeşidlənməsi ilə əlaqədar tədqiqatlar zamanı $\beta = 0,39 \text{ rad}$; $v_f = 0,15 \text{ m/san}$, həmçinin $\alpha = 0,20 \text{ rad}$ olduqda digər göstəricilərə (şək.4,5) nisbətən ərzaq xammallarının çeşidlənmə göstəriciləri daha yüksək olur.

ƏDƏBİYYAT

1. Б.А.Аббасов, Э.Б.Искендерзаде. Определение живого сечения окна для сортировки зернистых материалов. Актуальные вопросы современной науки. Научный журнал. №1(17) январь 2018. Санкт-Петербург, стр.27-32.
2. E.B. İsgəndərzadə, S.M. Babayev, B.A. Abbasov, S.V. Əhmədli, Ə.Q. Məlikov, H.S. Vəliyev. "Dənəvər materiallarının çeşidlənməsi üçün qurğu" Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi. İ 2019 0079 №-li patent. Bakı, 2019 3.Ş.M.Babayev və b. Axıcılıq qabiliyyətli səpələnən materialların sərf normasını nizamlayan qurğu. Ümummilli Lider H.Əliyevin doğum gününa həsr olunan "Yeyinti, toxuculuq və yüngül sənaye sahələrinin aktual problemləri" mövzusunda Respublika elm-praktiki konfransının materialları. Gəncə-2007. səh.46-49 4.Ş.M.Babayev. "Dənli bitki toxumlarının çeşidlənməsi üçün qurğu" Azərbaycan Respublikası Metrologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi. İ 2015 0082 №-li patent. Bakı: 2015. 5.Ş.M.Babayev. Dənli bitki toxumlarının çeşidlənməsi üçün qurğu. Azərbaycan Elmi-Tədqiqat "Aqromexanika" İnstitutu. "Kənd təsərrüfatı istehsalatında elmi-texniki tərəqqinin aktual problemləri" mövzusu üzrə keçirilmiş elmi-texniki konfransın materialları (16-17 oktyabr 2014-cü il) XX cild. Gəncə 2014. səh.121-125.

Исследование качественных показателей сортировочного ленточного оборудования зернистого пищевого сырья

Б.А.Аббасов

Статья посвящена практическому исследованию и разработке сортировочного ленточного оборудование зернистых материалов в том числе пищевого сырья, фундука, фасоли, гороха и д. В статье описана структура новой линии пересадки, принцип работы, различные конструктивные параметры, а также изучены диаграммы сортировки показателей при сортировке орехов в режиме исследования.

Ключевые слова: пищевое сырье, фундук, ленточная сортировка, устройство, исследование.

Experimental experience of lent drying dishes

B.A.Abbasov

The article is devoted to the preparation and experimental study of granular materials, including the nuts, beans, peas and others. The article describes the structure of the new lane transplant, the working principle, various constructive parameters, as well as the study of the diagrams of sorting indicators when sorting hazelnut kernel in the study mode.

Key words: food raw material, hazelnuts, ribbon sorter, device, research.

E-mail: isgendorzade@rambler.ru